



Ümummilli lider Heydər Əliyev çıxışlarından birinde deyirdi: “Tarixi olduğu kimi qəbul etmək, derk etmək və olduğu kimi qıymətləndirmək lazımdır, tarixi təhrif etmək də olmaz, tariximizdəki qara ləkələri, qara səhifələri unutmaq da olmaz!”

Amma çox təessüf ki, bəzən elə tariximi yazanların özləri onu təhrif ediblər, gizlədiblər...

1987-ci ilin əvvəlləri id. BDU-nun Jurnalistika fakültəsində oxuyurdum. Fakültəmizdə çıxan “Jurnalist” qəzetinə müzeylərlə bağlı məqalə hazırlamalı idim. İlk olaraq Azərbaycan Tarix Muzeyində başlamalı oldum. Muzeyin direktoru - tarixçi alim, akademik Püstəxanım Əzizbəyova ilə elə müzeydə görüşdük. İndiki kimi xatirimdedir ki, direktor xanım müzeyin fealiyyətindən çox babası Məşədi Əzizbəyovun bolşeviklik fealiyyətindən ağızdolusu danişdi və sonda da dedi: “Mənim babam bu xalq üçün çox şey edib, hətta onun xoşbəxtliyi üçün canından belə keçib!”

Doğrusunu deyim ki, o zaman Püstəxanımın bürə odlu-alovlu çıxışına heyrənləq qulaq asdır və içimdə onun babasına qarşı böyük bir rəğbət hissi də yarandı.

...Çox az bir zaman keçdi. Sovet İttifaqı süquta uğradı. Arxivlər açıldı. Uzun illər eşitdiyimiz yalanlar faş oldu. O cümlədən Məşədi Əzizbəyov haqqında eşitdiklərimiz və oxuduqlarımız da...

Doğrusunu deyim ki, arxivlərimizdə Məşədi Əzizbəyov haqqında o qədər də doğrudurust məlumatla rast gelmediim. Yalnız Azərbaycan Sovet Ensiklopediyası, Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, sovet dövründə yazılan “Azərbaycan tarixi” kitabları, xatirələr və 20-ci yüzilliyin əvvəllərində fealiyyətdə olan bolşevik yönümlü qəzet və jurnallardan oxuduqlarım birmənalı olaraq Məşədi Əzizbəyovun bolşevik fealiyyəti haqqında yetərinə informasiya verdi.

Lakin təzadlısı odur ki, xalqımız ikinci dəfə öz müstəqilliyyinə qovuşduğundan sonra Məşədi Əzizbəyovun bolşeviklik fealiyyətini inkar edən, onun vətənpərvər, milletsevər bir siyasi xadim olduğunu iddia edənlər ortaya çıxdı. Qatı bolşevik Məşədi Əzizbəyov birdən-birə dönüb oldu “vətənpərvər”. Qəribəsi odur ki, Məşədi Əzizbəyovun bir nəvəsi (Püstəxanım Əzizbəyova) uzun illər sovet dövründə babasının bolşeviklik fealiyyəti ilə fəxr edərək ağızdolusu danişib, yazib və onun bənnə ailesində olduğunu qeyd edib. Digər bir nəvəsi Mehdi Əzizbəyov isə (sovet quruluşu dağıldıqdan sonra) müsahibələrinin birində deyir: “Babası zadəgan neslinə mənsub olub. Xeyriyyəçi Zeynalabdin Tağıyevlə Məşədi Əzizbəyovun atası Əziz bəy dost olub. Çar Rusiyası dövründə Əziz bəy böhtan atılıb, Sibire sürgün edilib və orada pullu sıfırışla öldürüllər. M.Əzizbəyovun zadəgan nəslindən olması haqda Sankt-Peterburqda Ermitajda saxlanılan Zadəganlar Kitabında da məlumat var. Lakin sovet dövründə məlum başlıqlara görə, onun zadəgan eñilzadəliyi gizlədilib. Babam ailədə yeganə oğlan USAQI olub. Əzizbəyovlar varlı ailə olublar, babam məşhur milyonçu Zərbəliyevin qızı ilə evli olub. Məşədi Əzizbəyovun Suraxanında neft mədənləri, indiki Füzuli küçəsində şəxsi polad tökmə zavodu, Şüvələnda 10 hektarlıq mülkü olub”.

Bəs bu zadəgan birdən-birə necə dönüb bolşevik olub? Və yaxud zadəgan Məşədi Əzizbəyovun övladları, nəveləri sovet dövründə necə yüksək rütbələrə və vəzifələrə sahib olub? Axi sovetlər bəylərin, xanların, zadəganların düşmeni idi (Oğlu Əzizəğa general-major rütbəsinə, nəvəsi Püstəxanım akademikliyi kimi ucalıb).

Bəs əslində Məşədi Əzizbəyov kim olub? Zadəgan əsilli bir azərbaycanlı, yoxsa Azərbaycanda bolşevik ideyalarını təbliğ eden bir siyasi xadimmi?

Faktlara müraciət edək. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasında (iki

Ziddiyyət dolu Məşədi Əzizbəyov

Zadəgan əsilli vətənpərvər azərbaycanlı, yoxsa öz xalqına qarşı mübarizə aparan bolşevik?

cildde. I cild. “Lider” nəşriyyatı. Bakı-2014, səh. 374-375. Bir faktı da qeyd edim ki, Azərbaycan Sovet Ensiklopediyasında da faktlar eynilər beledir) yazılıb: “Əzizbəyov Məşədi bəy Əziz oğlu 18 yanvar 1876-cı ilde Bakıda anadan olub. Rusiya Sosial-Demokrat Fehlə Partiyasının ilk üzvlərindən biri, Azərbaycanın sovetləşməsi uğrunda feal mübarizə aparmış ictimai-siyasi xadim”.

Uzun illər Azərbaycan mətbuat tarixinin tədqiqi ilə məşğul olan professor Şirməmməd Hüseynov “Azərbaycan bolşevik mətbuatı” adlı dərs vəsaitində yazar: “Məşədi Əzizbəyov da kütlələr içerisinde həm şifahi, həm də mətbuat vasitəsilə geniş teşviqat aparmaq zəruriyyətini hələ 1905-ci ilin dekabr çıxışlarından birində qeyd etmişdir” (Bax: Ş.Hüseynov. “Azərbaycan bolşevik mətbati”. Bakı: ADU nəşri, 1981, səh. 43). Müellif daha sonra qeyd edir: “...dövri bolşevik mətbu orqanlarından olan “Dəvət-Qoç”

nilərlə birlikdə vuruşması olub. Qocaman tarixçi və yazıçı Qılman İlkinin arxiv sənədləri və faktları əsasında yazdı “Bakı və bakıllar” əsərindən oxuyuruq: “Bazar küçəsində də ermənilər hückuma keçmişdilər. Onlar küçə boyu vuruşa-vuruşa içərişəhər təref irəliliyərdilər. Bu dəstələrin içərisində qızıl qvardiya dəstələri də müsəlmanları Qoşa qala qapısına təref sixişdirmişdilər. Burada qızığın atışma gedirdi. “Dikaya diviziya”nın qərargahı bu zaman “İsmailiyyə” binasında yerləşirdi. Bəlkə də məhz buna görə bu tərefdən atışmalara Mikoyan və Məşədi Əzizbəyov rehbərlik edirdilər” (səh. 361).

Tarixi faktlar sübut edir ki, Məşədi Əzizbəyov mart qırığında atışmalara boşuna rehbərlik etmirdi. “Əzizbəyov S.Şaumyanın başçılıq etdiyi Bakı Xalq Komissarları Sovetində (BXKS) quberniya komissarı idi. O, 1918-ci ilin 9-da BXKS daxili işlər komisarının müavini təyin olunmuşdu”.

Sovet dövründə yazılmış hansi bir elmi manəni açıb oxusaq, Azərbaycan xalqının qəddar düşməni S.Şaumyan və Mikoyanla Məşədi Əzizbəyovun adı yanaşı cəkilir. Onların Azərbaycanda sovet hakimiyyətinin qurulmasında birgə mübarizələrindən bəhs edilir. Bu təsadüf idid, ya Məşədi Əzizbəyovun anlaşılmaz, kor-koranə sehvimi? Axi Məşədi Əzizbəyov təhsilsiz deyildi. O, Bakı realnı məktəbini bitirdikdən sonra Hacı Zeynalabdinin maddi dəstəyi ilə 1896-ci ildə Peterburqa getmiş və Mülki Mühəndisler İnstitutuna daxil olmuşdu. Hətta institutu qurtarıb Bakıya qayıdan sonra yenə Hacının köməkliyi ilə işlə təmin edilmiş, “şəhər elektrik texniki vezifəsində çalışmış, şəhər memarı olmuş, Şollar-Bakı su kəməri çəkilişinə baxan icraiyə komissiyasının və elektrik komissiyasının üzvü seçilmişdir”.

Nənəmin sözü olmasın, belə çıxır ki, Məşədi Əzizbəyov yedisi çörəyə xeyanət etmişdir. Hacının köməyi ilə oxumuş, işləmiş, sonra da onu bəyənməmiş, ona qarşı çıxmışdır...

Burada yadına 1990-ci ildə baş verən bir hadisə düşdü. Bir gün Hacının qızı Sara xanım Azərbaycan Tarix Muzeyinə gelir. Onu muzeyin rəhbəri Püstəxanım Əzizbəyova qəti olaraq etiraz edir. Səbəb kimi isə Sara xanımın “ruhi xəstə” olduğunu göstərilir. 1990-ci ildə Sara xanımın müsahibə götürürəkən, o, bu hadisəni çox təessüflə və göz yaşları içində belə xatırladı: “Azərbaycan Tarix Muzeyi mənim atamın mülkü idi. Mən 1899-cu ildə o əzəmetli evdə doğulmuşam. Uşaqlığım, gənclikim, ömrümün ən xoş anıları, günləri orada keçib. Getmişdim ki, bir neçə dəqiqə sadəcə o binanın daş pillələrində oturum, xəyalən de olsa o xoş günlərimi, atalı-anal anıları yaşayım. Buna da muzeyin direktoru Püstəxanım Əzizbəyova icazə vermedi. Onun babası Məşədini mənim atam xaricdə oxudub, sonra da Bakıda işlə təmin edib. Na deym? Cox gidi dünyadır...”. Sara xanım sözlərinin arxasını getirə bilmə



Qərəfil Dünyamin qızı
Əməkdar jurnalist



(səh. 44), “Təkamül” (səh. 68) və “Priziv” qəzetlərinin nəşrinin təşkili, çıxarılması, yayılması və ümumi fealiyyətində görkəmli inqilabçı M.Ə.Əzizbəyovun böyük rolü olmuşdur” (səh-68). Professor Ş.Hüseynov yazar: “Priziv” qəzetinin nəşri üçün ən vacib məsələlərden biri maddi vəsaiti əldə etmək idi. Bu vəsaiti partiya təşkilatına “iki nəfər müsəlman yoldaş” vermişdi. Bu iki müsəlmandan biri Məşədi Əzizbəyov idi” (səh. 61).

“M.Əzizbəyov 1917-ci ildə “Hümmət” bolşevik təşkilatı müvəqqəti komitesinin üzvü seçilmişdir. Mərkəzi tətil komitesinin üzvü kimi 1917-ci il sentyabrın sonunda Bakı fehlələrinin ümumi tətililəne rəhbərlik etmişdir. Oktyabr çevrilişindən (1917) sonra isə sovet Rusiyasının tərəfdarı olmuşdur. 1918-ci ilin martında Azərbaycan milli qüvvələrinə qarşı mübarizədə feal rol oynamışdır”.

Məşədi Əzizbəyovun ən böyük və bağıtlınlı sehvi və qəddarlığı da mehz 1918-ci ilin mart soyqırımında xalqına qarşı ermə-

di. Qəher onu boğdu.

Bakının azad olunması uğrunda vuruşan Qafqaz İsləm Ordusuna qarşı döyüslərdə iştirak edən Məşədi Əzizbəyov avqustun 17-də Bakı komissarları ilə birlikdə “Sentrokaspı diktatürü” tərefindən həbs edilmiş, sentyabrın 14-də həbsxanada saxlanılmışdır. Sentyabrın 17-de BXKS-nin digər üzvləri ilə birlikdə Zakaspi hökuməti tərefindən həbs edilir, Krasnovodskda (indiki Türkmenbaşı) həbsxanaya salınmış, sentyabrın 20-də Krasnovodskin 207 kilometrliyindəki Ağcaqum çölündə güllənmişdir. Nədənsə S.Şaumyan bu həbsdən qaçmağa nail olarkən “dostu” Məşədini “unutmuşdu”.

Yeri gəlmüşkən, qeyd edim ki, Məşədi Əzizbəyovun bolşeviklik fealiyyəti haqqında onun akademik nəvəsi Püstəxanım Əzizbəyovunın öz əsərlərində və redaksiyalarında nəşr edilən əsərlərdə yeterince faktlar var. Məsələn, “Azərbaycan tarixi”ndə yazi: “...Bakı Sovetinin iclasında S.Şaumyan, P.Caparidze və M.Əzizbəyov çıxış edərək, Bakıda bütün hakimiyyətin dərhal və sözsüz Sovete verilməsini təkid etdilər. M.Əzizbəyov Soveti “...ən qəti tedbirler görməyə” çağırırdı” (Bax: Azərbaycan tarixi. Üç cild). Və ya xəud digər faktı diqqət yetirək: “Bolşeviklərin, xüsusiilə M.Əzizbəyovun yorulmaz işi sayesinde qısa müddətdə Abşeronun 17 kəndində sovet hakimiyyəti qurulmuşdu. Yoldaş Əzizbəyovun coşqun fealiyyəti böyük nəticələr vermişdi” (həmin əsər, səh. 135), “1918-ci il aprelin 21-də Bakıdan yola salınmış 240 nəfərlik başqa bir sovet hərbi dəstəsi Məşədi Əzizbəyovun rəhbərliyi altında Salyan şəhərinə daxil oldu. Quba qəzasına isə Q.G.Sturuanın rəhbərliyi altında silahlı dəstə göndərildi” (həmin əsər, səh. 126). Bütün əsər boyu Azərbaycanda sovet hakimiyyətini qurmaq üçün aparılan “mübarizə”də S.Şaumyan, A.Mikoyan, A.Karinyan, P.Caparidze, İ.Fioletovla birgə Məşədi Əzizbəyovun “yüksek xidmətlərindən” bəhs edilir.

Hörmətli oxucum! Bütün bunlardan sonra Məşədi Əzizbəyovun xalqı yolunda canından keçən millətpərəst, vətənpərvər, zadəgan əsilli bir azərbaycanlı deyək, ya bolşevik ideologiyasını təbliğ etmək üçün xalqının düşməni olan ermənilərlə birlikdə mübarizə aparan bolşevikmi?

**Azərbaycan Respublikası Prezidenti
yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkışafına Dövlət
Dəstəyi Fonduunun maliyyəsi
əsasında hazırlanıb.**